



ALINMALI KÜR

Fevral 2019-cu il, N 1-2 (145)
Qəzet 21 fevral 2009-cu il tarixdən çıxır

İctimai, ekoloji maarifləndirici qəzet



Bir dəfə demişəm, bir daha demək istəyirəm ki, mən turizmi də ixrac növü hesab edirəm. Çünki keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, əgər bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahə turizmdir. Məhz ona görə mən turizmin inkişafı üçün kompleks tədbirlərin görülməsini təmin etdim, son illər Azərbaycanda turistlərin sayı artıb və bu gün də artır. Əminəm ki, bu, belə də davam edəcək. Ancaq hər şeyin vaxtı var. Məsəl üçün biz 10 il bundan əvvəl bu haqda fikirləşsəydik, bəlkə də düzgün olmazdı. Çünki turistlər hara gələcəkdilər - yol yox, işıq yox, otel yox. Hara gələcəkdilər? İndi isə hər şey var. Ən müasir nəqliyyat infrastrukturunu - Heydər Əliyev Beynəlxalq Aeroportu, dediyim kimi, beşulduzlu aeroportdur. Bundan başqa turistlərin daha çox gəldikləri yerlərdə də 5 beynəlxalq aeroport var. Həmçinin gözəl otellər var. Azərbaycanda dünyanın bütün aparıcı otellərinin brendləri fəaliyyət göstərir.

*İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.*

Prezident İlham Əliyev: Ekoloji vəziyyətin yaxşılaşdırılması daim diqqət mərkəzindədir

... Bu istiqamətdə bir çox önəmli tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə çaylar boyu yerləşən bir çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Ancaq mənə bəzi yerlərdən gələn məlumatlara görə, bu qurğuların bir neçəsi sıradan çıxmışdır. Ona görə birinci növbədə bu qurğuların fəaliyyəti ilə bağlı monitoring keçirilməlidir, geniş təhlil aparılmalıdır, mənə məruzə edilməlidir ki, onların vəziyyəti nə yerdədir. İkincisi, bu qurğuların istismarı ilə bağlı gərəklər təkliflər verilsin. Əfsuslar olsun ki, bu günə qədər bu qurğular baş-başına buraxılıb. Yerli icra orqanları, bələdiyyələr, əsliyə, bu qurğuların istismarı ilə məşğul olmalıdırlar. Bir çox yerlərdə belə deyil. Ekologiya

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına hər olunan konfransda digər məsələlərlə yanaşı, ekoloji vəziyyətin yaxşılaşdırılması, turizmin inkişaf etdirilməsi istiqamətində yeni hədəfləri açıqlamışdır

və Təbii Sərvətlər Nazirliyi bu qurğuları quraşdırıb və sanki işini yekunlaşdırıb. Ona görə həm monitoring aparılmalıdır, həm də lazımdırsa, yeni kəndlərdə bu cür qurğular quraşdırılmalıdır və onların istismarı ilə bağlı konkret bir məsul qurum müəyyən edilməlidir.

Ağacəkmə prosesi davam etdiriləcək. Keçən il Nəsiminin 650 illiyi ilə bağlı bir gündə 650 min ağac əkildi. Son illərdə isə əkilən ağacların sayı bəlkə də 10-20 milyonu ötürüb.


Bu, çox müsbət haldır. Xüsusilə təbiəti ağacla o qədər də zəngin olmayan bölgələrdə bu proses geniş vüsət almalıdır və almalıdır. Bununla paralel olaraq, çirklənmiş yerlərin təmizlənməsi, torpaqların reaktivasiyası prosesi davam etdirilir. Abşeron yarımadasında bu işlər aparılır, aparılacaqdır. Bizim mövcud göllərin təmizlənməsi prosesi daha geniş vüsət almalıdır. Biz hələlik yalnız Böyükşor gölünün bir hissəsini təmizləmişik. Bu da çox böyük layihədir. İndi digər hissənin və həmçinin digər

göllərin təmizlənməsi gündəlikdədir.

Bizim əsas diqqət mərkəzimiz məhz böyük şəhərlərdir, xüsusilə Abşeron yarımadası və sənaye müəssisələri olan şəhərlər. Azərbaycanın qalan yerlərində təbiət toxunulmazdır, biz bunu qorumaq və bütün bölgələrdə təbiət qorunmalıdır. Çünki bu, bizim sərvətimizdir. Bəzi hallarda ağaclar qırılır, onların yerində binalar tikilir. Buna qətiyyənlə yol vermək olmaz. Müvafiq göstərişlər verilib. Təbiətin qorunması hər bir vətəndaşın işi olmalıdır, çünki

bu, bizim ölkəmizdir, bizim həyatımızdır. Bizim tarixi yerlərimizi, tarixi kəndlərimizi turizm zonasına çevirmək üçün praktiki addımlar atılır. Qış turizminin inkişafı, Şahdağ xizək kompleksinin gələcək inkişafı ilə bağlı göstəriş verilməmişdir. Onu da bildirməliyəm ki, bu gün mənə məlumat verildi, bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb. Özü də turistlər üçün o qədər də cəlbədiçilən yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz, ardıcılıqla. İndi ancaq yanvar ayında 18 faiz. Ona görə hesab edirəm ki, əgər keçən il ölkəmizə 3 milyon 170 min turist gəlmişdisə, bu il daha çox gələcək.

Bakı Avropanın 10 ən romantik şəhərindən biridir



AZƏRTAC xəbər verir ki, Rusiyanın "TurStat" turizm portalı sevgililərin istirahəti, bayram və haftasonu günlərində romantik səfərləri üçün Avropanın ən romantik şəhərlərinin reytingini tərtib edib. "TurStat"ın məlumatına görə, romantik turlar və səyahətlər bazarı ildə beş milyondan çox səfəri nəzərdə tutur. Sankt-Peterburq, Paris, Minsk, Kalininqrada və Praqa Avropanın 5 ən romantik şəhəri sayılıb. Bakı, Amsterdam, Tallinn və s. Avropanın 10 ən romantik şəhərlərindən hesab edilib. Reyting 2020-si ilin fevralında "TurStat" saytının beş mindən çox istifadəçisinin internet sorğusunun nəticələrinə əsasən tərtib edilib.

Azərbaycana gələn turistlərin sayı artmışdır

Bu ilin yanvar ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 35 min və ya 18,1 faiz artaraq 226 min nəfərə çatıb. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, ən böyük artım həm də ən çox sayahətçilərin gəldiyi Rusiya və Gürcüstandan müşahidə olunub. Belə ki, Rusiyadan gələnlərin sayı 12 min və ya 20,5 faiz artaraq 68 min, Gürcüstandan gələnlərin sayı isə 8 min və ya 14,6 faiz artaraq 64 min olub. Həm Yaxın Şərqdən, həm də Türkiyədən müvafiq olaraq 20,8 və 12,1 faiz artımla hər birindən 24 min qonaq gəlib. Yaxın Şərq ölkələri arasında ən çox artım Səudiyyə Ərəbistanı (321,5 faiz və ya 5 min artım) və Küveytdən (73,7 faiz və ya 1,7 min artım) gələnlərin sayında müşahidə olunub. İrandan gələn səyahətçilərin sayı 2019-cu illə müqayisədə 3 min və ya 26,5 faiz artaraq 13 min nəfər təşkil edib. Cənubi və Mərkəzi Asiyadan səyahət edənlərin sayı müvafiq olaraq 43 və 18,4 faiz artaraq hər biri 8 minə çatıb. Əvvəlki aylarda olduğu kimi Cənubi Asiya region üzrə Hindistan (5 min; artım 80,2 faiz) və Pakistandan (3 min; artım 15,6 faiz) gələn səyahətçilərin sayı üstünlük təşkil edir. Nümayəndəliklərin təsis olunduğu ölkələrdən (Çin, Hindistan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ) 2020-ci ilin yanvar ayında 87 min (18,5 faiz artım) sayahətçi gəlib. BƏƏ nəzərə alınmadan nümayəndəlikləri olan ölkələrdən gələnlərin sayında 23,8 faiz artım müşahidə olunub.



"Təbiətə yaxın ol, onu sevərək qoru" devizi ilə "At yürüşü"

Sirvan Milli Parkında ekoturizmin təbliği istiqamətində ardıcıl tədbirlər keçirilir. Məqsəd təbiətimizi sevdirmək, insanları vəhşi təbiətin qoynuna cəlb etməklə onların



da mövcud fauna və floranın vəziyyəti ilə tanış etmək və ətraf mühitin qorunmasında hər kəsin kömək edə biləcəyini anlatmaqdır.

15 fevral 2020-ci ildə Sirvan Milli Parkının Neftçala rayonu ərazisində "Təbiətə yaxın ol, onu sevərək qoru" devizi ilə "At yürüşü" keçirilmişdir.

Çaparlar Sirvan Milli Parkında atçapma məharətlərini nümayiş etdirmişlər. 32 nəfər həvəskar çaparı qatıldığı tədbirdə qaliblərə kubok və qiymətli hədiyyələr verilmişdir.

Salyanda su təsərrüfatı işi yenidən qurulur

"Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2017-ci il tarixli, 3175 №-li Sərəncamına uyğun olaraq Salyan şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması işləri davam etdirilmişdir.

Babazanlı ərazisində 7500 m³-lik su anbarının tikintisi başa çatmış və hazırda Salyan şəhərinin sakinləri içməli su ilə təmin edirlər. Uzun illərdən bəri içməli su problemi yaşayan Salyan şəhərinin Babazanlı yaşayış massivində yeni su şəbəkəsi qurulmuş, 593 ədəd su saygacı quraşdırılmış, yaşayış sahəsinin sakinləri içməli su ilə təmin edilmişlər.

Layihə üzrə nəzərdə tutulan işlərin 80 faizi görülmüşdür. Salyan şəhərinin 38 min nəfər əhəlisindən 33 min nəfəri və ya 6 min 975 abonent içməli su ilə təmin edilmişdir.

Şəhər ərazisində su xətlərinin çəkilişi ilə əlaqədar bir çox küçələrdə qazıntı işləri aparılmışdır. Tərəfimizdən qazıntıların böyük əraziləri əhatə etməməsi və küçənin qazıntı aparılmış hissələrinin tezliklə asfaltlaşdırılması ilə əlaqədar Salyan Su-kanalı və 38 №-li yol istismar idarəsində müvafiq tapşırıqlar verilmişdir.

2019-cu il ərzində rayon ərazisində torpaq sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 373,6 km kollektor dren şəbəkəsi, 754 km suvarma kanalları liddən təmizlənməmişdir.

Su ehtiyatları azalır

Dünyada baş verən global iqlim dəyişikliyi ölkəmizdən də yan keçməyib. Belə ki, son illər istər payız, istərsə də qış aylarında ölkəmizə normal yağmırlar düşməyib. Normal yağmırların düşməməsi həyatımızın bütün sahələrinə, xüsusilə isə dağ və Kür-Araz çaylarına da ciddi təsir göstərib. Ən çox təhlükəli vəziyyət Azərbaycanın arteriyası hesab olunan Kür çayında müşahidə olunur. Demək olar ki, ilbəl Kür çayında suyun səviyyəsi azalmağa doğru gedir.



Mütəxəssislər hesab edirlər ki, su ehtiyatlarının az olduğu durumda ilk növbədə israfçılığın qarşısı alınmalı, suya qonaq olunmalıdır. Ən əsası isə aidiyyəti qurumlar tərəfindən qabaqcıl tədbirlər görülməlidir. Yoxsa, gələcəkdə Kür çayı quruya bilər.

“Dünya ovcumdadır nəğmələriylə”

Əliəğa Kürçaylının doğum günü həmyerliləri tərəfindən qeyd edildi

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq, tərçüməçi Əliəğa Kürçaylı 1928-ci il fevralın 20-də Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya göz açmışdır.



Məmməd Rahim, İslam Səfərli və Əliəğa Kürçaylı

Harda olsam, gələrəm, Təki sən səslə məni. Darda olsam, gələrəm, Təki sən səslə məni.

Əliəğa Kürçaylının poetik baxımdan ciddi və sanballı poeziya nümunəsi kimi oxucunu rıqqətə gətirən, onda həzin, kövrək duyğular oyadan “İstərəm” şeiri də diqqətə layiqdir:

Yaşayım yüz il də, milyon da, min də, Bitəcək həyatım, həmin o gündə Sənin gözələrinin dərinliyində Boğulmaq istərəm, batmaq istərəm.

Dünya ovcumdadır nəğmələriylə, Dünya ovcumdadır qəm-kədəriylə, Mənim ovcumdadır Xirəmimə də, Buhəvald hərəyi qulağımdadır-deyən şair dünyamın sevincini öz sevinci, qəm-kədərini öz qəm-kədəri bildiyini, bəşəri duyğularla yaşadığını boyan edir.

Əliəğa Kürçaylının doğum günü ilə bağlı tədbir



də arasında belə görkəmli simaların olacağına əminliyini ifadə etmişdir. Tədbirdə çıxış edənlər rayon ictimai ziyalılar birliyinin sədri, respublikamın Əməkdar müəllimi Allahverdi Pirişev, şair-jurnalüst Zabil Pərviz, həkim Afət Ələkbərov Azərbaycan poeziyası tarixinə öz adımları qatdıqları haqqında Səməd Vurğunun gənc şairə yaradıcılığına başladığı ilk vaxtlarda göstərdiyi diqqət və qayğıdan danışmış, Əliəğa Kürçaylının elinə, obasına bağlı sənətkar olduğunu vurğulamışlar.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq, tərçüməçi Əliəğa Kürçaylının anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən tədbirdə rayonun təhsil, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Səidə Əliyeva şəxsiyyəti, yaradıcılığı gənc nəsil üçün nüsxə olan sənətkarın doğum günü münasibətilə keçirilən bu tədbirin xüsusi önəm daşıdığını vurğulayaraq, gələcəkdə yeniyetmə və gənclərin

Aparıcı şair-jurnalüst Əzizağa Məmmədli tədbir boyu qüdrətli söz ustasının zəngin və çoxşaxəli yaradıcılığını ayrı-ayrı mazyətləri barədə söz açmış, böyük şairə həsr etdiyi şeirini söyləmişdir. Kitabxananın işçiləri Xəyalə Mehdibəyli, Nigar Hüseynova, Türkan Əliyeva, Raqsanə Korimova Əliəğa Kürçaylının poeziyasından nümunələr səsləndirmiş, müğənnilər Təhminə Qurbanova, Rəşad Vəlizadə, Balasə Zəmanov, İlqar Həsənov şairin şeirlərini bəstələnmiş mahnırla ifa etmişlər.

“Vətən” Mən səndən bir yaşıl budaq istədim, Sən mənə bəxş etdin zümrüd meşələr. Mən səndən kiçik bir otlaq istədim, Sən mənə bəxş etdin dilbər guşələr.


Sən bir ana kimi səxavətlisən, Anam Azərbaycan, Vətən, can Vətən! Əbədiyyət Mən sənin nəğmənin əks sədasi, Könlünün tükənməz arzularıyam. Qışında- bir ilq payız havası, Yayında- bir sərin quzey qarıyam.

Feyzavər Alpsar: "Salyanı görmək cocuqluğumun xəyalı..."

Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarın 100 yaşını tamam olmuşdur




Rahim Hüseynov, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rektoru, tibb elmləri doktoru, professor.



Əli bəy Hüseynzadə soyadının sonuncu davamçısı, qızı Feyzavər Alpsarın 100 yaşını tamam olmuşdur. 100 il əvvəl dekabr ayının 31-də dünyaya gələn Feyzavər xanım da Hüseynzadələr kimi, Əli bəy soyadının davamçısı kimi, bütün həyatını sənətə, elm və ictimai fəaliyyətə həsr etmişdir.

Tarixin yetirdiyi dahi şəxsiyyət

Tarix bizi Əli bəy Hüseynzadənin doğum ildən 156 , vətəndən isə 76 il ayırır. Biz onun Salyan torpağında dünyaya gəlməsi ilə haqlı olaraq qürur duyuruq. Lakin Əli bəy Hüseynzadə adı ilə nəinki biz - Azərbaycan, bütün türk dünyası fəxr edir.



Mən uzun müddət rəsmi vəzifələrdə çalışmış İstanbul doğumlu Məhəmməd Əli Alpsarla evləndim. Qayımatam İsmayıl Kamal Alpsar Atatürk dövründə Türkiyə Böyük Millət Məclisində Çorum məbusu olmuşdu.

Məhz Kür çayı sahilindən atılan ilk addımlar onu Tiflisə, Sankt-Peterburqa, nəhayət, Türkiyəyə qədər aparmış, bütün türk dünyasının müfəkkiri, mərkuzə yaradıcısı kimi yetişdirmişdir. Əli bəy Hüseynzadə şəxsiyyəti barədə həqiqətə keçmiş sovetlər birliyi dövründə xalqımızdan, xüsusən gənc nəsildən gizlədilmişdi.

Səlim əbi Parisdə yaşayırdı. Abstraksionizm-suyut rəsmi dünyada tanınan təmsilçilərdən biriydi. 1917 doğumlu Şahiqə xanım ilə oğurdu. Səlim Türkiyədə nonfigurativ rəsmi banisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyi dövlət səviyəsində qeyd edilmişdir. Türk xalqının böyük oğlu, müəllim, hakim, jurnalist, şair, tərçüməçi, rəssam, alim və müfəkkir olan Əli bəy Hüseynzadə bütün mənalı həyatını ictimai-siyasi fəaliyyətə, türkçülüynün bir məfkurə kimi formalaşmasına, "türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədalı"ların yetişməsinə həsr etmiş, bu yolda bütün məhrumiyətlərə dözmüş, malik olduğu maddi imkanları belə xalqın, cəmiyyətin maaflandırması və tərəqqisi yolunda təmənnəsiz sərf etmiş və şəxsi həyatı barədə demək olar ki, düşünməmişdir.

Türk xalqlarının istiqlalıyyəti və səadətində uğrunda, millətini birlik və istiqlal cəbhəsində mücahidlə edərək tarixdə iz, yol açan, məfkurə yaradan Əli bəy Hüseynzadənin övladları tərəfindən soyadını daşıyan olmamışdır. Əli bəyin hər üç övladının nəsil davamı yoxdur.

Feyzavər Alpsarın xatirələrindən

Kiçik qızı 100 yaşlı Feyzavər Alpsar xatirələrində yazır: "9 iyul 1912-ci ildə Əli bəy Ədhiyyə xanım ilə oğurdu. Necə tanış olublar, hər-birini necə bəyəniliblər. Bu barədə bir şey bilmirəm. Çünki evimizdə heç zaman bu barədə danışılmırdı...Annem Ədhiyyə əsən cərkəz olan süvari zabiti Şəmsəddin bəy Xədicə xanımın qızı idi. 1890-da dünyaya gəlmişdi.

Qardaşım 1994-cü ilin oktyabrında dünyasını dəyişdi..."



Feyzavər, Saida və Turan. 1945-ci ilin fotosu.

1912-ci ildə Əli bəy Hüseynzadənin bütün mənalı həyatını ictimai-siyasi fəaliyyətə həsr etmiş, bu yolda bütün məhrumiyətlərə dözmüş, malik olduğu maddi imkanları belə xalqın, cəmiyyətin maaflandırması və tərəqqisi yolunda təmənnəsiz sərf etmiş və şəxsi həyatı barədə demək olar ki, düşünməmişdir. Əli bəy Hüseynzadənin bütün mənalı həyatını, xüsusən XIX əsrin sonu, XX əsrin əvvəllərindəki ictimai-siyasi fəaliyyətinə nəzərdən keçirsək, bunun bir həqiqət olduğuna inanırıq. Məhz buna görə də Əli bəy çox gec, 1912-ci ildə 48 yaşında ailə həyatı qurmuşdur.

Səlim əbi Parisdə yaşayırdı. Abstraksionizm-suyut rəsmi dünyada tanınan təmsilçilərdən biriydi. 1917 doğumlu Şahiqə xanım ilə oğurdu. Səlim Türkiyədə nonfigurativ rəsmi banisidir. Qardaşım 1994-cü ilin oktyabrında dünyasını dəyişdi..."

Əli bəyin qızı Feyzavər xanım iki qardaş dövlət arasında mədəni əlaqələrin inkişaf etdirilməsi üçün çox səmərəli fəaliyyət göstərmişdir. Onun bu fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəyərli dirləndirilmiş, Azərbaycan və Türkiyə Cümhuriyyəti arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə o, Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilmişdir.

Əli bəyin qızı Feyzavər xanım iki qardaş dövlət arasında mədəni əlaqələrin inkişaf etdirilməsi üçün çox səmərəli fəaliyyət göstərmişdir. Onun bu fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəyərli dirləndirilmiş, Azərbaycan və Türkiyə Cümhuriyyəti arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə o, Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilmişdir.

Hörmətli oxucular, Əli bəy Hüseynzadənin ictimai-siyasi fəaliyyəti, ədəbi yaradıcılığı və şəxsi həyatı hələ tam öyrənilməmişdir. Güman etmək olar ki, biz Əli bəylə bağlı daha maraqlı faktları aşkar olumasını şahidi olacağıq.

Əli bəyin övladlarından yalnız Səidə xanım Azərbaycanda-Salyanda qonaq olmuş, burada atasının abidəsi gəndə ehtiramla baş aymış, doğma yurdda ona göstərilən sayğıya görə həmyerlilərinə təşəkkür etmişdir.

Oğlu Turan da Azərbaycanın həsrətində olmuş, professor Azad Zəmanova yazdığı məktublarda bunu dafələrlə vurğulamışdır. Bildiyimiz məlumatlara görə, SSRİ Xalq rəssamı Tahir Salahov Fransada yaradıcılıq ezamiyyətində olarkən Səlim Turanla görüşmüş, onun şəxsi emalatxanasında olmuşdur.

Feyzavər xanım Azərbaycana, Salyana gələ bilməsə də hər zaman doğma yurd barədə fikirləşmiş, ata ocağını ziyarət etmək hissi onu tork etməmişdir. Təəssüf ki, bu arzunu reallaşdırmaq hələ də ona qismət olmayıb. Xatirələrində yazır: "Azərbaycana gəlmək qərrib bir şəxslər mənə qismət olmadı. Səidə ablam 1990-cı illərdə gəldi Bakıya. Mən də gəlmək istəyirəm. Ancaq siyasət girmədən gəlmək istəyirəm. Azərbaycanı görməyi çox arzu edirəm. İnşallah səhhətim iyiləşsin, gələcəyəm. Ancaq təntənəli qarşılamaq istəmirəm. Salyanı görmək cocuqluğumun xəyalı..."

Göründüyü kimi, Əli bəy və onun həyatı cəmiyyətimiz üçün həmişə maraqlı doğurur və bu irsin öyrənilməsinə hər zaman ehtiyac vardır. Bu gün dahi müfəkkirin şəxsi əşyaları qeyd edilmişdir, muzeylərimizdə qorunur, müafizə olunur. Vəcib məqamlardan biri də onun türk dünyası qarşısında xidmətlərinin daim xatırlanması, yad edilməsi, daha geniş təbliğ olunmasıdır. Bu istiqamətdə hər bir təşəbbüs dəstəklənməlidir. Təəssübkeş salyanlı və Əli bəy soyadının daşıyıcısı kimi, müayyən fəaliyyətimiz olsa da, onun irsinin təbliği ilə sistemli şəkildə məşğul olmağa ehtiyac vardır. Çünki o, bizim mədəni varlığımız, həmişə fəxr edəcəyimiz qürur mənbəyimizdir.

Səlim əbi Parisdə yaşayırdı. Abstraksionizm-suyut rəsmi dünyada tanınan təmsilçilərdən biriydi. 1917 doğumlu Şahiqə xanım ilə oğurdu. Səlim Türkiyədə nonfigurativ rəsmi banisidir. Qardaşım 1994-cü ilin oktyabrında dünyasını dəyişdi..."

Sonda Əli bəy Hüseynzadənin qızı, onun son yadigarı Feyzavər Alpsarı öz ədəbindən, bütün həmyerliləri adından təbrik edir, ona sağlam və gümrah günlər arzu edirəm.

Redaksiyadan: Feyzavər Alpsarın 100 yaşının tamam olması münasibətilə təqdim etdiyi geniş, əhatəli və məzmunlu məqaləyə görə Əli bəy irsinin təbliğinə həmişə qayğı göstərmiş həmyerlilər, dəyərli ziyalımız Rahim Hüseynova təşəkkürümüzü bildiririk.

